

XV fəsil Yol vergisi

Maddə 209. Vergi ödəyiciləri

Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağıının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.

Maddə 210. Vergitutma obyektı

Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici ~~dövlətlərin~~ dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir.

Maddə 211. Yol vergisinin dərəcələri

211.1. Avtonəqliyyat vasitələrinin növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən oturmaqlarının sayından, oxların sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən xarici ~~dövlətlərin~~ dövlətlərdə qeydiyyatda avtonəqliyyat vasitələrindən, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi aşağıdakı dərəcələrlə hesablanır:

211.1.1. Azərbaycan Respublikasının ərazisinə daxil olan və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda xarici ~~dövlətlərin~~ avtomobil ~~nəqliyyatı~~ dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrindən:

211.1.1.1. minik avtomobilləri üçün mühərriklərinin həcmindən və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:

Ölkə ərazisində qaldığı müddət	Mühərrikin həcmi 2000 kub santimetrədək olduqda	Mühərrikin həcmi 2000 kub santimetrdən 4000 kub santimetrədək olduqda	Mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda
<i>1 aya qədər</i>	<i>15 ABŞ dolları</i>	<i>20 ABŞ dolları</i>	<i>40 ABŞ dolları</i>
<i>3 aya qədər</i>	<i>30 ABŞ dolları</i>	<i>40 ABŞ dolları</i>	<i>60 ABŞ dolları</i>
<i>1 ilə qədər</i>	<i>40 ABŞ dolları</i>	<i>80 ABŞ dolları</i>	<i>120 ABŞ dolları</i>
<i>1 ildən yuxarı</i>	<i>40 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,5 ABŞ dolları</i>	<i>80 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,6 ABŞ dolları</i>	<i>120 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 1,2 ABŞ dolları</i>

211.1.1.2. avtobuslar üçün oturacaq yerlərinin sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:

Ölkə ərazisində qaldığı müddət	Oturacaq yerlərinin sayı 12-dək olanda	Oturacaq yerlərinin sayı 13-dən 30-dək olanda	Oturacaq yerlərinin sayı 31 və çox olanda
<i>1 gün üçün</i>	<i>15 ABŞ dolları</i>	<i>20 ABŞ dolları</i>	<i>25 ABŞ dolları</i>
<i>1 həftəyədək</i>	<i>30 ABŞ dolları</i>	<i>40 ABŞ dolları</i>	<i>50 ABŞ dolları</i>
<i>1 aya qədər</i>	<i>100 ABŞ dolları</i>	<i>140 ABŞ dolları</i>	<i>175 ABŞ dolları</i>
<i>3 aya qədər</i>	<i>300 ABŞ dolları</i>	<i>400 ABŞ dolları</i>	<i>500 ABŞ dolları</i>
<i>1 ilə qədər</i>	<i>1050 ABŞ dolları</i>	<i>1400 ABŞ dolları</i>	<i>1750 ABŞ dolları</i>
<i>1 ildən yuxarı</i>	<i>1050 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 12 ABŞ dolları</i>	<i>1400 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları</i>	<i>1750 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 20 ABŞ dolları</i>

211.1.1.3. yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:

Ölkə ərazisində qaldığı müddət	4 (dörd) oxa qədər olanda	4 (dörd) ox və çox olanda
<i>1 gün üçün</i>	<i>20 ABŞ dolları</i>	<i>30 ABŞ dolları</i>
<i>2 həftəyədək</i>	<i>40 ABŞ dolları</i>	<i>80 ABŞ dolları</i>
<i>1 aya qədər</i>	<i>140 ABŞ dolları</i>	<i>280 ABŞ dolları</i>
<i>3 aya qədər</i>	<i>400 ABŞ dolları</i>	<i>800 ABŞ dolları</i>
<i>1 ilə qədər</i>	<i>1400 ABŞ dolları</i>	<i>2800 ABŞ dolları</i>
<i>1 ildən yuxarı</i>	<i>1400 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları</i>	<i>2800 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları</i>

211.1.1.4. Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici ~~dövlətlərin~~ dövlətlərdə qeydiyyatda avtonəqliyyat vasitələri üçün Azərbaycan Respublikasının ərazisini tərk edən zaman ölkə ərazisində artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği bu Məcəllənin 211.1.1.1-ci, 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır.

211.1.1.5. Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçivəsində mübadilə edilmiş "İcazə" blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici ~~ölkələrin~~ dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq, bu Məcəllənin 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə cəlb edirlər.

211.1.2. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.

211.2. Bu Məcəllənin 211.1.1.3-cü maddəsində göstərilən verginin məbləği ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri üçün aşağıdakı qədər artırılır:

211.2.1. nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi:

- 38 tondan 41 tonadək olduqda - 0,15 ABŞ dolları;
- 41 tondan 51 tonadək olduqda - 0,30 ABŞ dolları;
- 51 tondan 61 tonadək olduqda - 0,45 ABŞ dolları;
- 61 tondan 71 tonadək olduqda - 0,60 ABŞ dolları;
- 71 tondan 81 tonadək olduqda - 0,75 ABŞ dolları;
- 81 tondan çox olduqda - 1,8 ABŞ dolları;

211.2.2. ~~oxa düşən maksimum mümkün ağırlıq oxarası məsafəyə uyğun normativ həddən:~~

- ~~20 faizədək olduqda - 0,5 ABŞ dolları;~~
- ~~20 faizdən 50 faizədək olduqda - 1 ABŞ dolları;~~
- ~~50 faizdən 70 faizədək olduqda - 2 ABŞ dolları;~~

211.3. Ağır çəkili avtonəqliyyat vasitələrinə aşağıdakılar aid edilir:

- yüklə birlikdə çəkisi 36 tondan yuxarı, bir oxa düşən yük 10 tondan artıq olan avtonəqliyyat vasitələri;
- oxarası məsafə 1,61-2,5 metr olduqda bir oxa düşən ağırlıq - 9 tondan, 1,31-1,6 metr olduqda - 8 tondan, 1-1,3 metr olduqda 7 tondan və 1 metrdək olduqda 6 tondan çox olan çoxoxlu (2 və daha çox oxlu) avtonəqliyyat vasitələri.

211.3. Təhlükəli yüklərin daşınmasına görə bu Məcəllənin 211.1.1.3-cü maddəsində göstərilən verginin məbləği aşağıdakı qədər artırılır:

Ölkə ərazisində qaldığı müddət	4 oxa qədər olduqda			4 ox və çox olduqda		
	az təhlükəli yüklər üçün	təhlükəli yüklər üçün	xüsusi təhlükəli yüklər üçün	az təhlükəli yüklər üçün	təhlükəli yüklər üçün	xüsusi təhlükəli yüklər üçün
<i>1 gün üçün</i>	<i>20 ABŞ dolları</i>	<i>40 ABŞ dolları</i>	<i>80 ABŞ dolları</i>	<i>30 ABŞ dolları</i>	<i>60 ABŞ dolları</i>	<i>120 ABŞ dolları</i>
<i>2 həftəyədək</i>	<i>40 ABŞ dolları</i>	<i>80 ABŞ dolları</i>	<i>160 ABŞ dolları</i>	<i>80 ABŞ dolları</i>	<i>160 ABŞ dolları</i>	<i>320 ABŞ dolları</i>
<i>1 aya qədər</i>	<i>140 ABŞ dolları</i>	<i>280 ABŞ dolları</i>	<i>560 ABŞ dolları</i>	<i>280 ABŞ dolları</i>	<i>560 ABŞ dolları</i>	<i>1120 ABŞ dolları</i>
<i>3 aya qədər</i>	<i>400 ABŞ dolları</i>	<i>800 ABŞ dolları</i>	<i>1600 ABŞ dolları</i>	<i>800 ABŞ dolları</i>	<i>1600 ABŞ dolları</i>	<i>3200 ABŞ dolları</i>
<i>1 ilə qədər</i>	<i>1400 ABŞ dolları</i>	<i>2800 ABŞ dolları</i>	<i>5600 ABŞ dolları</i>	<i>2800 ABŞ dolları</i>	<i>5600 ABŞ dolları</i>	<i>11200 ABŞ dolları</i>
<i>1 ildən yuxarı</i>	<i>1400 ABŞ dolları +1 ildən artıq</i>	<i>2800 ABŞ dolları +1 ildən artıq</i>	<i>5600 ABŞ dolları +1 ildən artıq</i>	<i>2800 ABŞ dolları +1 ildən artıq</i>	<i>5600 ABŞ dolları +1 ildən artıq</i>	<i>11200 ABŞ dolları +1 ildən artıq</i>

	<i>qaldığı hər gün üçün 15 ABŞ dolları</i>	<i>qaldığı hər gün üçün 30 ABŞ dolları</i>	<i>qaldığı hər gün üçün 60 ABŞ dolları</i>	<i>qaldığı hər gün üçün 30 ABŞ dolları</i>	<i>qaldığı hər gün üçün 60 ABŞ dolları</i>	<i>qaldığı hər gün üçün 120 ABŞ dolları</i>
--	--	--	--	--	--	---

211.4. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə hesablanmış yol vergisinə nəzarət dövlət vergi orqanları, Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisinin hesablanmasına və ödənilməsinə nəzarət isə gömrük orqanları tərəfindən həyata keçirilir.

Maddə 212. Yol vergisinin tutulması.

212.1. Bu Məcəllənin 211.1.1-ci maddəsində nəzərdə tutulmuş yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük sərhad buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, Azərbaycan Respublikasının gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhad buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə köçürülür.

~~212.1. Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən bu Məcəllənin 211.1.-ci maddəsində müəyyən edilmiş vergini həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə keçirirlər.~~

~~212.2. İllik yol vergisinin bu Məcəllənin 212.4-cü maddəsində göstərilən qaydada ödənildiyini təsdiq edən sənədlər təqdim edilmədikdə avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparən müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtonəqliyyat vasitələrinin qeydiyyatı, yenidən qeydiyyatı və texniki baxışı keçirilmir.~~

212.3. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə yol vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.

~~212.4. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan fiziki şəxslər illik yol vergisini avtomobillər texniki baxışdan keçən zaman dövlət büdcəsinə ödəyirlər.~~

212.5. Avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparən müvafiq icra hakimiyyəti orqanı hər rüb hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq yeni qeydiyyata alınmış və qeydiyyatdan çıxarılmış avtonəqliyyat vasitələri barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada müvafiq icra hakimiyyəti orqanına təqdim edir.